

İşqli sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün xoşbəxt bir  
ailə üçün, sevincli qəlbər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

# QÜRÜR VƏ QƏRƏZ

CEYN OSTİN

İngilis dilindən tərcümə:

Anar Mahmudov



Koordinator: Amin  
Tərcüməçi: Anar MAHMUDOV  
Redaktor: Toğrul MUSAYEV  
Korrektor: Turac ELDARQIZI  
Tərtibatçı: Zülfü XƏLİLOV  
Art direktor: Ramin HƏSƏNƏLİZADƏ  
Dizayner: Bayram QAFAROV

**Jane Austen**  
**PRIDE AND PREJUDICE**

**Ceyn Ostin**  
**QÜRUR VƏ QƏRƏZ**

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2021, 440 səh.

© “T. Egerton, Whitehall” nəşriyyatı / 1813

© Parlaq İmzalar MMC / 2021

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayımılanması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 106  
Klassiklər seriyası | 15



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
  /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: “Şərq-Qərb” ASC  
Çap tarixi: 28.09.2021  
Sifariş: 1969

**Ceyn Ostin** 1775-ci il dekabrin 16-da İngiltərənin Həmpşir qraflığının Stivenson qəsəbəsində anadan olub. Ceyn səkkiz-uşaqlı ailənin ikinci qızı idi. Ən yaxın dostu, rəfiqəsi böyük bacısı Kassandra olub. Yaziçı 1785-1786-cı illərdə “Ridinq” abbatlığında təhsil alıb. Həm Kassandra, həm də Ceyn evdə rəsm çəkməyi və pianoda ifa etməyi öyrəniblər.

Yaziçı ailə həyatı qurmasa da, romanları o dövr İngiltərəsinin ailə-məişət problemlərini, övladlarla valideynlər arasında kı ziddiyətləri mükəmməl şəkildə əks etdirib. C. Ostinin əsas romanları bunlardır: “Düşüncə və hissiyyat” (1811), “Qürur və qərəz” (1813), “Mensfield parkı” (1814), “Emma” (1815). Ölümündən sonra yaziçinin “Nortenger monastırı” romani çap olunub.

İngilis ədəbiyyatının kralıçası sayılan Ceyn Ostin 1817-ci il də dünyasını dəyişib. Yaziçı Vinçester qəbiristanlığında dəfn edilib.

**Anar Mahmudov** 1973-cü il martın 21-də anadan olub. M. Ə. Rəsulzadə adına ADU-nun “Şərqsünaslıq” fakültəsini bitirib. Kitablarla yanaşı, bir neçə bədii və sənədli filmi Azərbaycan dilinə çevirib.

Tərcümə etdiyi əsərlər arasında bu kitablar da var: “Təhrik”, “Qürur və Qərəz” (Ceyn Ostin), “Yeni il nəğməsi” (Çarlz Dikkens), “Baskerville’in iti” (Artur Konan Doyl), “Ağdis” (Cek London), “Keşiş evində qətl”, “On üç müəmma” (Aqata Kristi), “Boyalı quş” (Yerji Koşinkı), “Ququ yuvası üzərindən uçuş” (Ken Kizi), “İngilis pasiyent” (Maykl Ondatce), “Parıltı” (Stiven King).



# Mündəricat

Birinci Hissə	9
İkinci Hissə	155
Üçüncü Hissə	273



# BİRİNCİ HİSSƏ



## I

Babat var-dövləti olan subay kişi evlənmək haqqında düşünür: bu, dünyada hamının qəbul etdiyi bir fikirdir.

Belə birisinin harasa gəlişi həmin yerdə yaşayan ailələrə elə lov salır ki, hamı onu öz qızının potensial şikarı kimi qəbul edir. Onun özünün evlənmək fikrinin olub-olmadığı isə onların eyninə də deyil.

– Əziz mister Bennet, – bir gün missis Bennet həyat yoldaşına dedi, – Nezerfild-park daha boş qalmayacaq, xəbərin var?

Mister Bennet cavab verdi ki, yox, xəbəri yoxdur.

– Hə, təzə kirəçi gəlir. Bayaq missis Lonq gəlmışdı, o dedi, – qadın dedi.

Mister Bennet cavab vermədi.

– Maraqlı deyil sənə, kimdi, nəçidi? – qadın səbirsizliklə qışqırıldı.

– *Sən* demək istəyirsənsə, buyur, eşidirəm.

Qadına elə bu lazımlı idi.

– Missis Lonq deyir ki, Nezerfildə İngiltərənin şimalından varlı bir oğlan köçəcək. Bazar ertəsi günü dördatalı karetlə gəlib evə baxıb, elə xoşuna gəlib ki, mister

## Qürur və qərəz

Morislə elə ordaca razılığa gəlib. Mikelmasa<sup>1</sup> qədər köçməli idi. Qulluqçularının bir hissəsi gələn həftənin axırı gələcək.

- Soyadı nədi?
- Binqli.
- Evlidi, ya subay?
- Subaydı, əzizim. Subaydı, özü də pulu aşib-daşır. İllik qazancı dörd, ya beş min funtdu. Bizim qızlar üçün göydəndüşmə fürsətdi!
- Başa düşmədim. Qızlarımızın bura nə dəxli var?
- Əziz mister Bennet, – qadın dedi. – Ürəyimi üzmə. Mən isteyirəm ki, o adam bizim qızlardan birini alsin. Guya başa düşmürsən?
- Bura köcməkdə məqsədi odu?
- Məqsəd?! Nə məqsədbazlıqdı? Məqsədi bu deyil, sadəcə *ola bilər* ki, bizim qızlardan birinə vurulsun. Bu-na görə gələn kimi ona baş çəkməlisən.
- Məncə, mənim getməyimə ehtiyac yoxdu. Özün qızları götürüb gedərsən. Ya da qızları tək göndərərsən. İkincisi daha ağlabatındı. Çünkü *ola bilər*, mister Binqli qızları qoyub sənin gözəlliyyinə aşiq olsun.
- Yaxşı, bəsdi görək. Duzdü, əvvəllər qəşəng olmuşam, amma artıq yaş öz sözünü deyir. Həm də beş ərgən qızı olan qadına öz gözəlliyi haqqında fikirləşmək yaraşmaz.
- Beş ərgən qızı olan qadının heç gözəlliyi qalır ki, onun haqqında da fikirləşsin!?

<sup>1</sup> Mikelmas (və ya Mikayıl bayramı) – qərb xristianlarının bayramıdır. 29 sentyabrda təsadüf edir. İngiltərədə həm də fəsil, rüb bölgüsü günü kimi məşhur olub. İl ərzində dörd belə gün olardı, ödənişləri, yeni işçilərin qəbul edilməsi ni, digər mühüm işləri adətən həmin dörd gündən birinə salmağa çalışdırılar. – Tərc.

– Kəsəsi, mister Binqli gələn kimi sən gedib onunla görüşməlisən, əzizim.

– Yox, mənlik deyil.

– Qızlarını fikirləş. Çiyinlərinə səadət quşu qona bilər. Ser Vilyamla ledi Lukas gedəcəklər. Səncə, niyə? Əlbəttə ki, qızlarına gün ağlamaq üçün. Yoxsa ki, onların gözü ucurdu təzə qonşudan ötrü. Sən mütləq ora getməlisən. Çünkü sən getməsən, biz də gedə bilməyəcəyik.

– Yox, sən məsələni çox şışirdirsən. Mister Binqli sizi mənsiz də görməyə çox şad olar. Lazım olsa, bir məktub yazıb sizinlə göndərərəm. Yazaram ki, qızlarımıdan hansını istəsə, ona sidq-ürəklə verməyə hazırlaram. Elə bizim Lizzi haqqında bir-iki cümlə yazsam, bəsdi.

– Yox, nəbadə belə eləyəsən. Lizzi o biri qızlarımızdan heç də artıq deyil. Gözəllikdə Ceynə çatmaz, həlimlikdə, xasiyyətdə isə Lidiyaya. Amma sənin gözünün ağıqarası bircə odu.

– Onların heç birini tərifləməyə dəyməz, – kişi dedi. – O yaşda olan qızların çoxu kimi bizimkilər də yelbeyin, cahildilər. Sadəcə Lizzi bacılarına baxanda bir az da fərasətlidi, ağıllıdı.

– Mister Bennet, adam da doğma övladlarını bu cür təhqir eləyər? Yox, deyəsən, mənim əsəblərimlə oynamadan zövq alırsan.

– Səhvin var, əzizim. Mən sənin əsəblərinə böyük hörmətlə yanaşırıam. Onlar mənim köhnə dostlarımıdı. Azi iyirmi ildi ki, sən dayanmadan mənə onlardan danışırsan.

– Sən mənim necə əzab çəkdiyimi bilmirsən.

– Amma ümid eləyirəm, hələ çox yaşayacaqsan, illik qazancı dörd min funt olan centlmenlərin bizim tərəflərə köçməyini çox görəcəksən.

## Qürur və qərəz

– Lap iyirmisi gəlsin – sən gedib onlarla görüşməyəndən sonra bizə nə faydası var?

– Yaxşı, qoy iyirmi olsunlar, mən birdəfəlik gedib həmisiна baş çəkərəm.

Mister Bennetin təbiəti hazırlıqlıq, kinayəli humor, təmkin və şıltاقlığın elə qəribə qarışığından yoğrulmuşdu ki, arvadı bu 23 illik birləşə ailə həyatı boyu onun xəsiyyətindən baş aça bilməmişdi. Lakin *qadının* təbiətin-dən baş açmaq çətin deyildi. Dərin zəkadan, xüsusi sa-vaddan xali, səbatsız bir tip idi. Narazı olanda özünü əsəbi kimi göstərməyi vardı. Həyatının yeganə məqsədi qız-larını ərə vermek, əsas təskinliyi və əyləncəsi isə qonaq getmək, dedi-qoduları dinləmək idi.

## II

İş elə gətirdi ki, mister Bennet mister Binqli ilə görüşən ilk adamlardan biri oldu. Əslində, lap əvvəldən belə bir fikri vardi, sadəcə həyat yoldaşını lap sonadək inandırmışdı ki, mister Binqli ilə görüşməyəcək. Arvadı isə bunu həmin görüş başa çatandan sonra bildi. Hadisə belə oldu: axşamçağı mister Bennet şlyapasını bəzəyən ikinci qızına baxıb dedi:

– Ümid eləyirəm, bu şlyapa mister Binqlinin xoşuna gələcək, Lizzi.

– Biz mister Binqlinin nəyi bəyənib, nəyi bəyənmədi-yini onsuz da bilməyəcəyik, – qızın anası əsəbi halda dedi, – çünki onsuz da ona qonaq getməyəcəyik.

– Amma yaddan çıxarma, ana, – Elizabet dedi, – biz onu bal ziyaflarında görə bilərik. Missis Lonq söz ve-rib ki, bizi onunla tanışdıracaq.

– Heç inanmiram, missis Lonq bizə belə bir yaxşılıq eləsin. Onun özünün iki bacısı qızı var. Özü də çox ego-ist, riyakar qadındı. Ondan heç gözüm su içmir.

– Elə mənim də, – mister Bennet dedi. – Nə yaxşı ki onun ümidiñə qalmamışan.

Missis Bennet ərinin atmacasına cavab vermədi, amma hırsını qızının üstünə tökdü, onu danlamağa başladı:

– Sən də, Allah xatirinə, bəsdi öskürdün, Kitti! Əsəblərimlə oynama. Sinirlərimi didik-didik elədin.

– Kitti öskürəyinə heç fikir vermir, – atası dedi. – Yeri gəldi-gəlmədi, öskürür.

– Mən ki öz xoşuma, öz kefimdən öskürmürəm, – Kitti əsəbi tonla cavab verdi.

– Növbəti balınız nə vaxtdı, Lizzi?

– On beş gündən sonra.

– Aha, – qadın dedi. – Missis Lonq baldan bir gün qabaq gələcək. Deməli, bizi tanış eləməyi mümkün deyil, çünki ona qədər özü də mister Binqli ilə tanış olmayıcaq.

– Onda sən onu qabaqlayarsan, əzizim. Özün onu rəfiqənlə tanış eləyərsən.

– Mümkün deyil, mister Bennet, mümkün deyil. Axi mən özüm onunla tanış deyiləm. Sən məni ələ salırsan?

– Sənin diqqətcilliyyinə heyranam. Əlbəttə, bir adamı iki həftəyə tanımaq müşkül məsələdi. Amma onları biz tanış eləməsək, bir başqası tanış eləyəcək. Qoy missis Lonqla onun bacısı qızları da bəxtlərini sınasınlar. Onları tanış eləmək sənə xoş deyilsə, mən bu missiyani öz üzərimə götürə bilərəm.

Qızlar heyrətlə atalarına baxdılar. Missis Bennet bir-cə bunu dedi:

– Boş-boş danışma.

– Sənin bu reaksiyanı heç başa düşə bilmədim, – mister Bennet arvadına dedi. – Sən təqdimetmə, tanışlıq qaydalarını cəfəngiyyat sayırsan? Mən bu məsələdə

## Qürur və qərəz

səninlə razılaşmırıam. Bəs sən nə fikirləşirsən, Meri? Bil-diymə görə, sən çox savadlı, zəkali qızsan, çoxlu kitab oxuyursan, onlardan sitatlar seçirsən.

Meri deyilən iltifatlara layiq olmaq üçün bir cavab ax-tardı, amma tapa bilmədi.

– Meri fikrini cəmləyincə, – mister Bennet dedi, – biz mister Binqli məsələsinə qayıdaq.

– Boğaza yiğildim bu mister Binqli söhbətindən, – arvadı qışqırdı.

– Heç bilmirdim ondan bu qədər zəhlən gedir. Bəs niyə əvvəldən demirdin? Səhər bunu mənə desəydin, heç bu gün onunla görüşə getməzdim. Heç yaxşı olmadı. İndi sizin onunla tanış olmamağınız mümkün deyil, çünkü mən artıq ora getmişəm.

Ledilər bunu eşidəndə şoka düşdülər. Əslində, mister Bennetin niyyəti də onların bu halını görmək idi. Ən çox heyrətlənən, əlbəttə, missis Bennet oldu. Amma xoş xəberin həyəcanı keçən kimi dedi ki, o lap əvvəldən ərindən elə bunu gözləyirmiş.

– Sən nə qədər nəcib insansan, mister Bennet! Bilirdim ki, gec-tez yola gələcəksən. Sən qızlarını çox istəyirsən, belə fürsəti əldən verməzsən. Ah, nə yaxşı oldu... Amma yaman zarafat elədin bizimlə. Səhərdən onunla görüşmüsən, bizə isə bircə kəlmə də deməmisən.

– İndi isə istədiyin qədər öskürə bilərsən, Kitti, – mister Bennet dedi və arvadının vəcdindən bitab düşmüş halda otaqdan çıxdı.

– Qızlar, görünüşünüz nə qədər qayğıkeş atanız var? – qapı örtülen kimi missis Bennet dedi. – Heç bilmirəm, onun borcundan necə çıxa bilərsiniz. Elə mən özüm də. Bizim vəziyyətimizdə hər gün yeni tanışlıq qurmaq o qədər də xoş deyil, amma biz sizin xatirinizə hər şeyə hazırlı-

rıq. Lidiya, sən qızların ən kiçiyi olsan da, ürəyimə damıb ki, mister Binqli növbəti balda səninlə rəqs eləyəcək.

– Ey, – Lidiya şəstlə dedi, – mən nigarən-zad deyi-ləm. Nə olsun ki, balacayam?! Əvəzində bacılarımın ha-misindən hündürəm.

Axşamın qalan hissəsi mister Binqlinin cavab ziyarə-tinin nə vaxt olacağı ilə bağlı fərziyyələrə, onu nahara də-vət etmək planlarının müzakirəsinə həsr edildi.

### III

Missis Bennetlə qızları nə qədər cəhd göstərsələr də, mister Bennetdən mister Binqli ilə bağlı ətraflı, doğrudurüst məlumat ala bilmədilər. Hər yola əl atdırılar: bir-başa suallar verdilər, yanında qəsdən yanlış ehtimallar səsləndirdilər, ağızını aradılar, xeyri olmadı. Kişi suallar-dan məharətlə yayındı. Axırda missis Bennetlə qızları ikinci əlin kəşfiyyat materiallarından faydalanaşmalı oldular: qonşu ledi Lukasdən məlumat aldılar. Onun verdiyi məlumatlar missis Bennetgili çox məmənun etdi. Mə-lum oldu ki, mister Binqli ser Vilyamda dərin təəssürat oyadıb. Oğlan kifayət qədər cavan, çox yaraşıqlı, meh-riban adam idi. Ən əsası: növbəti bala mümkün qədər çox adamlı gəlmək niyyətində olduğunu gizlətməmiş-di. Bundan yaxşı xəbər ola bilməzdi. Üstəlik, rəqs etmə-yi xoşlayırdı, rəqs isə vurulmaq şansı, mister Binqlinin qəlbini ovlamaq fürsəti idi.

– Bircə qızlardan birini Nezerilda gəlin köçürüə bilsəy-dim, – missis Bennet ərinə dedi, – o biriləri də bizə bab olan adamlara ərə versəydim, dünyada heç bir dərdim olmazdı.

Bir neçə gündən sonra mister Binqli mister Benne-tin evinə cavab ziyarətinə gəldi və təqribən on dəqiqli onun kitabxanasında oturdu. Ev sahibinin qızlarının gö-